

Xülasə

Ad, soyad, ata adı: Sahib Əliyev Hümmət oğlu

Xarici dil: Rus dili, türk dili



Ali təhsil statusu:

Ali təhsil müəssisəsinin adı	İxtisas	Dərəcə	İl
Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutu	Tarix və ictimaiyyət müəllimliyi	ali	1979
Bakı Sosial İdarəetmə və Politalogiya İnstitutu	Politoloq	II ali təhsil	1990
Azərbaycan Təhsil Problemləri İnstitutu	Pedaqoji elmlər namizədi	dissertant	2004

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri: yox

Doktorantura (dissertantura) dissertasiyasının adı və elmi rəhbəri: Pedaqoji təməüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisinin imkanları və yolları. Professor Ə.A. Ağayev

Çalışdığı vəzifələr:

Vəzifəsi	İş yeri	İl
Baş müəllim	San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan Filialı (Mingəçevir şəhəri)	1995
Baş müəllim	Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı	2001
Baş müəllim	Mingəçevir Dövlət Universiteti (Pedaqogika və psixologiya kafedrası)	2015

Magistartura pilləsində yazılan tezislər: yoxdur

Doktorantura (dissertantura) pilləsində yazılan məqalələr (tezislər):

- İctimai fənlərin əlaqəli tədrisinin pedaqoji-psixoloji əsasları
 - Pedaqoji təməüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisinin öyrənilməsi və təhlili
 - Pedaqoji təməüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisi probleminin pedaqoji ədəbiyyatda qoyuluşunun təhlili
 - Pedaqoji təməüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisi prinsipləri
 - “Tarix” fənninin proqramı
- “Azərbaycan məktəbi” jurnalı №3, “Adiloğlu”MMC, 2005, səh.103-107
“Azərbaycan məktəbi” jurnalı №4, “Adiloğlu”MMC, 2005, səh.47-52
BSU Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №3, Bakı. Mütəərcim, 2005, səh 130-133
BSU Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №4, Bakı. Mütəərcim, 2005, səh 237-240
ARTN Elmi-metodik şüaranın “Tarix” bölməsinin 13.04.2005-ci il tarixli qərarı, pr. №4

- | | |
|---|--|
| 6. Politologiyanın sosiologiya fənni ilə əlaqəli tədrisinin imkanları | Pedaqoji universitet xəbərləri №6, Bakı-Nurlan, 2008, səh.200-204 |
| 7. Fəlsəfənin tarix fənni ilə əlaqəli tədrisinin təlimin keyfiyyətinə təsiri | ARTPI elmi əsərlər №4, Bakı, Təhsil Texnologiyalar Mərkəzi, 2008, səh.215-218 |
| 8. Pedaqoji təmayüllü ali məktəblərdə politologiya fənninin tədrisi istiqamətləri | ARTPI elmi əsərləri №3-4, Bakı, Təhsil Texnologiyalar Mərkəzi, 2009, səh.159-161 |

Hazırladığı lahiyələr: yoxdur

İdarəetmə vəzifələri: yoxdur

Mükafatlar: “Dövlət qulluğunda fərqlənməyə görə” medalı-2019

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :

- | | |
|------------------------------------|---|
| 1. Контрол успеваемости в обучении | Фундаментальные и прикладные проблемы науки. Материалы IX Международного симпозиума, посвященного 90-летию со дня рождения академика В.П.Макеева, том 5, Отп.в МСНТ-2014, стр.75-84 |
|------------------------------------|---|

C. Milli/beynəlxalq kitablar/Monoqrafiya və ya kitablardakı fəsilələr:

- | | |
|---|---|
| 1. Pedaqoji təmayüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisinin imkanları və yolları, (monoqrafiya) | Mingəçevir Politexnik İnstitutunun Elmi Şurasın 06 aprel 2015-ci il tarixli iclasının qərarı ilə çap edilmişdir, pr. №8., Bakı.Mütəərcim,2015. 182 səh. |
| 2. Azərbaycan məktəb və pedaqoji fikir tarixi, (dərs vəsaiti) | MDU Elmi Şurasının 04 dekabr 2018-ci il tarixli 04 sayılı tarixli 04 sayılı qərarı ilə çap edilib. Bakı.Mütəərcim.2019 |
| 3. Pedaqogika, (Dərslik). | Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.09.2020-ci il tarixli F-442 №-li əmri ilə dərsliyə nəşr hüququ (qrif) verilmişdir. Bakı, Mütəərcim.2021 |

D. Milli lisenziyalı jurnallarda dərc olunan məqalələr (tezislər):

- | | |
|--|---|
| 1. Pedaqoji təmayüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisi və qarşıda duran vəzifələr, (Elmi məqalə) | BSU Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №1, Bakı. Mütəərcim, 2011, səh 160-163 |
| 2. Təlimin səmərəliliyinin yüksəldilməsində ictimai fənlərin əlaqəli tədrisinin rolu (Elmi məqalə) | BSU Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №3, Bakı. Mütəərcim, 2013, səh.200-203 |
| 3. Şagirdlərdə özünütərbiyə fəaliyyətinin stimullaşdırılması (Elmi məqalə) | Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri. Fundamental, Humanitar və Təbiət Elmləri seriyası. Gəncə 2014 səh.259-261, |
| 4. Məktəbəqədər müəssisələrdə valideynlərin maarifləndirilməsi yolları (Elmi məqalə) | Dayanıqlı inkişaf (multidisiplinar elmi jurnalı). MDU. Cild 1, №-1, 2021 Səh. 137-142, |

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):

1. Cəmiyyətin davamlı inkişafı naminə təhsil və bu sahədə aparılan islahatlar (Elmi məqalə) Davamlı inkişafın milli modeli və strategiyası. Respublika elmi konfransının materialları, MDU. 27-28 sentyabr 2015, Mingəçevir -2015, səh.298-300
2. Multukulturalizm dəyərlərinin milli-mədəni irsimizdə yeri və rolu (Elmi məqalə) Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri. Respublika elmi konfransının materialları, MDU.22-23 aprel 2016. Mingəçevir -2016, səh.50-53
3. Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik ruhunun ilkin elementlərinin aşılınması (Elmi məqalə) Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri. Respublika elmi konfransının materialları, MDU. 22-23 aprel 2016. Mingəçevir – 2016, səh.158-160
4. Valideynlər övladlarına tolerantlığı necə öyrədə bilərlər? (Elmi məqalə) Qloballaşma və Regional İntegrasiya. Respublika Elmi Konfransının materialları . MDU. 23-24 dekabr 2016. Mingəçevir 2016, səh. 368-370
5. Qloballaşma şəraitində şəxsiyyətin inkişafına və formalaşmasında təlim-tərbiyənin rolu (Elmi məqalə) Qloballaşma və Regional İntegrasiya. Respublika Elmi Konfransının materialları. MDU. 23-24 dekabr 2016, Mingəçevir- 2016, səh 353-354
6. Azərbaycan təhsilinin inkişaf istiqamətləri (Elmi məqalə) Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Respublika elmi konfransı, Mingəçevir 7-8 may , 2018- ci il
7. Təhsil dünən də, bu gün də ən prioritet sahədir (Elmi məqalə) Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar. Respublika Elmi Konfransının materialları. MDU. 6-7 dekabr 2019, Mingəçevir-2019, səh 167-168

F. Digər nəşrlər:

1. Azərbaycan müstəqillik yollarında (Elmi məqalə) San-Marino BEA AM AF-nin (Mingəçevir şəhəri) ilk buraxılışına həsr olunmuş elmi konfransın materialları. Çaxoğlu nəşriyyatı. 1997, səh.156-161
2. Tarix dərslərində vətənpərvərlik tərbiyəsi pedaqoji prosesin əsas vəzifələrdən biridir (Elmi məqalə) Elm,təhsil, incəsənət jurnalı, №12, Bakı Təhsil -2003, səh. 50-52
3. Şagirdlərdə özününəzarət fəaliyyətinin stimullaşdırılması, (metodiki tövsiyə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.06.2014-cü il tarixli 725 nömrəli əmri ilə təsdiq edilmişdir. Bakı. Mütərcim, 2014. 30 səh.
4. “Tarix” fənninin proqramı ARTN Elmi-metodik şurasının “Tarix” bölməsinin 13.04.2005-ci il tarixli qərarı, pr. №4